

“İDARƏETMƏ ELMİ VƏ MÜHƏNDİSLİK İDARƏETMƏSİ”

Bakıda “idarəetmə elmi və mühəndislik idarəetməsi” (ICMSEM 2016) mövzusunda X beynəlxalq konfrans keçirilib. Tədbir Elm və Mühəndislik idarəetməsi Beynəlxalq Camiyeti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Reabilitasiya və Yüksek Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çin'in Siçuan Universiteti tərəfindən təşkil olub.

Azərbaycan, Çin, ABS, Rusiya, Yaponiya və dünyada bir çox digər ölkələrindən katılım və müvəxəssilərin istirak etdiyi konfransın açılışında təhsil naziri Mikail Cabbarov çıxış edərək müasir müstəqil Azərbaycanın dövlətinin məmənliyi və qurucusunun ümumiyyəti ider Heydər Əliyevin elmin, təsilin inkişafına dair böyük onan verdienenli, onun ideyalarının Prezident İlham Əliyev tərəfindən qatlıyla heylətəcək keçirildiyini bildirib. Olimpiadada təhsilin inkişafını istiqamətində realisasiyadın tədbirlərdən danışın nəzir son illərdə müasir təhləklərə cavab veren cənub sayda məktəbinin tətbiqli istifadəyini verdiyindən, təhsil üçün bütün ləzimləri tətbiq etməyən qızılardığını diqqət çərçivəsindən bildirib.

Mədəniyyətçi, akademik Alik Əlizadə sözünlərinən təkabbur konfransın şəhərətəpənin açılışında təhsil naziri Mikail Cabbarov çıxış edərək müasir müstəqil Azərbaycanın dövlətinin məmənliyi və qurucusunun ümumiyyəti ider Heydər Əliyevin elmin, təsilin inkişafına dair böyük onan verdienenli, onun ideyalarının Prezident İlham Əliyev tərəfindən qatlıyla heylətəcək keçirildiyini bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov rəhbərliyi etdiyi ailə məktəblər fealiyyəti, beynəlxalq elaqələri barədə məlumat verib, təhsilin inkişafı üçün heyata keçirilən tədbirlərdən danışır. Rektor universitetin məmənliyini, tətbiqli tətbiqli işləmələri, işləmələri təqdim etməyi təklif etdi. Rəhbərliyi ailə başlıq tətbiqlərin iştirakçıları böyükdir.

AMEA-nın həqiqi üzvü Asaf Hacıyev, Elm və Mühəndislik idarəetməsi Beynəlxalq Camiyinin prezidenti Jüping Xu beynəlxalq konfransın elmə, təhsilə töhfə veraceyəcək emmənilərini bildirib.

Sonra mənzərə ilə bağlı məruzələrinin dilinənliklə, müzakirələrin aparılıb.

Beynəlxalq konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Xəzər regionunun dönya neft-qaz sanayesinin vətonunun olmasına, Bakıda Bibiheybat yaştagında 1846-ci ildə ilk qızı unqurun qazlımasından bəri bu regionun hamisə dönya neft-qaz sanayesinin mühüm mərkəzlərindən biri kimi tanınmasından söz açıb. Alım xüsusi vuruşlığında kiçoxsaylı prioritetlər və regionun geosiyasi əhəmiyyəti onun neft-qaz sanayesinin rolunu da əhəmiyyətlidən dərcədə artıb.

Geoloqlar bölgənin zengin karbonhidrokarbon potensialının sahib olduğunu şübhə etmirlər. Qəriş səkillər və hökümlərinə görə bölgənin qazlılıq potensialı yüksəkdir. Təsdiq etmək üçün təqdim etdiyi tətbiqli işləmələri təqdim etməyi təklif etdi.

Geoloqlar bölgənin zengin karbonhidrokarbon potensialının sahib olduğunu şübhə etmirlər. Qəriş səkillər və hökümlərinə görə bölgənin qazlılıq potensialı yüksəkdir. Təsdiq etmək üçün təqdim etdiyi tətbiqli işləmələri təqdim etməyi təklif etdi.

metarı bacabçı texnologiyaların tətbiqi ilə ehtiyatlıların qaz-məlumatlandırılmasına üzrə məlumat bazalarının birləşdirilməsi əsas idarəetməsi. Onlar eləvə arazidəmələrlə apararaq işlərin natüralşənəməsi dərəcələndirilər və Xəzər regionun boyu neft və qaz etibatlarının on yüksək qıymətləndirilməsi ABŞ energetika Nazirliyi tərəfindən 200 milyard həcmində müəyyən edilib. Rusiya Federasiyasının Energetika Nazirliyi tərəfindən isə bir neçə təqribən 30 milyard ton həcmindədir.

ARDNS-in bəlli grupp alımı AFR-Canubi Xəzər hövzəsi boyu öz hesabatlarında dərc etdirilir. Belə ki, 7 km derinlikdə yerləşən bərpa olunan resurslar net ekvivalenti 16,7 mld. ton təşkil edir, məvəfiqli olaraq 10 km derinlikdə bərpa olunan resurslar isə 25,0 mld. ton bərabərdir.

Cənubi Xəzər hövzəsi Abşeron-Balaxani astanashının şimal-qərbi kəmərində 700 mindenin çox kvadrat kilometr mesafədə maksimum sıxlıq səciyələrinə. Bu zonanın şərqi kəmərində və Cənubi Xəzər qərbi yamaçının kontinental zolağında derin su hövzələrində sıxlıq 300 kvadrat km-e qədər azdır. Orta Xəzər hövzəsi resurs sıxlığında malik (100-150 minlitera km³ qədər) ikinci kəmərin birlişməsindən bəzədər. Tersko Xəzər qərbi keçkili və şimal-qərbi kəməri dədil olmaqla Dərbənd derin dəniz hövzəsi. Bu hövzənin qalan hissəsində texminin 50 min kvadrat km sıxlıq üstünlük təşkil edir.

Azərbaycan və Qazaxistandan səltənət sektorları anın geniş resurs konsernəsiyinə (27 (41 milyard ton) malikdir. Rusiya sektor - 17 milyard, Türkmenistan - 11, İranın 7 milyard ton olunduğu deyən akademik İbrahim Quliyev bildirdi ki, Azərbaycan Respublikası Dövlət Neft Sirkətinin ilkin qıymətləndirmələrinə görə ilkin elmi nəşr iddi.



re, yalnız göstərilən strukturlar - "Inam", "Babek", "Naxçıvan", "Abşeron", "Zəfər", "Məşəq" adlı qazlılıq etibatlıyalara malikdir: qaz - 1400 mld. m³, kondensat - 196 mld. ton.

1986-cı ildə dönya təcrübəsində ilk dəfə Akademik İgor Qarabag adına Dünya Oceanının Geoloji və Mineral Etibatlı Umumisi Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Geoloji İnstitutu "Elm" elmi-tədqiqat gəmisi birge ekspedisiyasi həyətində palçıq vulkan kərətlərindən ayrılan qaz-hidrat yataqlarını aşkar etmiş və öyrənmişdir. 1986-cı ildə Xəzər denizində "Elm" elmi-tədqiqat gəmisi ekspedisiya zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Geoloji İnstitutu ilə Okeangoologiya İnstitutu Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı birləşdirdi. Süda həll olunan qazlı-hidrat potensialı etibatlıları anı 10 triyondan yüksək təqdim edir. Süda həll olunan qazlı-dorinqidən qaz bölgülərinin əsas morfoloji formasıdır. Əgər qazların esas etibatlıları texmin 150 triyondan yüksək hesablanırsa, süda həll olunan qazlı-hidrat etibatlıları 10 min triyondan 100 min triyondan yüksək təqdim edilir. Amerika Geoloji Xidmətinin müəlumatına görə, Meksika Körfezində anomali yüksək lay təzyiqli lay sularında qazın potensialı etibatlıları texminin 1390 triyondan Kubmetrdir. Cənubi Xəzər köçköklərindən isə süda həll olunan qazların potensial etibatlıları texminin 10 triyondan yüksək təqdim edilir. Dönyanın palçıq vulkanları 30 faizi Azərbaycanda (300-dən çoxu quruda ve 100-ü denəzde yerləşən palçıq vulkanları) yerləşir. Onların 30 faizində sondaj neft və bituma çərvelilər normal maye neft var.

"İDAREETMƏ ELMİ VƏ MÜHƏNDİSLİK İDAREETMƏSİ"

(Əvvəl 2-ci sahifədə)

Palçıq vulkanlarının araşdırılması nəft axları zama-nı böyük maraq doğurur. Izotop geokimyevi tədqiqatlar göstərir ki, onların yataqları nəft yataqları ile eynidir. Bu resursları və istifadə imkanlarını qiymətləndirmək üçün metodologiyani inkişaf etdirmək lazımdır.

"Tarixi İpək Yolunda Avrasiya kəsişmelerində yerləşen Azərbaycan öz coğrafi mövqeyi və təbii servetləri ilə qədim zamanlardan xüsusi maraq dairəsində olub. Abseron yarımadasının zəngin yeraltı enerji resursları ilə bağlı olaraq onu Odlar Yurdu adlandırmışlar. Başarılı tərixin müxtəlif dövrlərində ölkəye seyahət edən seyyahlar və coğrafiyusunalar qara nəftin mövcudluğu, onun yerli sakinlər tərefindən nüfuzlu məşhəd, hətta beynəlxalq ticarətdə istifadəsi haqqında məlumat veriblər. Xəzər Dənizi Azərbaycanın tanixi ilə birbaşa bağlıdır. Bu onun bioloji resurslarını gəre servət menbəyi olmasından və beynəlxalq ticarətdəki rolundan irəli gelir.

Xəzər dənizi sahillerində yerləşen beş dövlət tərəfindən bələdçi dövlət və hazırda böyük enerji resursları menbəyidir. Əraziləsine düşən bu resursları istifadə etmək üçün

Azərbaycan öz potensialını inkişaf etdirir və daha yaxşı gelecek təmin etmek üçün yeni strategiyalar həyata keçirir. Beləliklə de təxixe yeni sehite yazıılır", - deyə akademik İbrahim Quliyev qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasında öz işini davam edən "İdareetmə elmi və mühəndislik idareetməsi" X. Beynəlxalq Konfransında AMEA vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir dönyada elmin, təhsilin mühüm rolundan, bu sahəde eldə olunan yüksək nüaliyyətlərdən bəhs edib. AMEA-də semerəli elmi tədqiqatlar aparanlığını söyləyen İ. Həbibbəyli konfransın şəhəriyyəti natiçərinin olacağına eminliyini bildirib. Qeyd olunub ki, elm başarıyyətin inkişafında müüm rol oynayır. Müxtəlif cəmiyyətlərdə böyük deyisişkiliklər elmin sayesinde mümkün olub. Elmi potensialı və enənləri güclü olan ölkələr dünyadan qüdrətli dövlətləri sırasına çıxa bilərlər. Elmi fealiyyət sahəsində ölkəmizin mövcud real illəri, davamlı enənləri və inkişaf perspektivləri öyrənilərək obyektiv natiçələrin çıxarılması üçün ciddi səhərlər göstərilib.

Yüksək

elmi və təhsil qurumlarının nezdində təserrüfat subyektlərinin təsərrüfatına və fealiyyət istiqamətlərinin, təserrüfat subyektlərinin, hətta müdafiə təyinatlı istehsalat sahələrinin mövcud olduğunu deyən akademik Azərbaycan elmində da bu istiqamətde görünen işlər barəda malumat verib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 2014-cü il dekabrın 13-də təsdiq etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının nizamnaməsinə, həbəle bir səri alı məktəblərimizə esasnamələrində



The 10th
on Man-
and En-

Aug. 31 - Se

Dünya təcrübəsində akademiyaların və universitetlərin nezdində elmi-innovasiya tətumlu sənaye müəssisələrinin, təserrüfat subyektlərinin, hətta müdafiə təyinatlı istehsalat sahələrinin mövcud olduğunu deyən akademik Azərbaycan elmində da bu istiqamətde görünen işlər barəda malumat verib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 2014-cü il dekabrın 13-də təsdiq etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının nizamnaməsinə, həbəle bir səri alı məktəblərimizə esasnamələrində

elm ve təhsil qurumlarının nezdində təserrüfat subyektlərinin təsərrüfatına və fealiyyət istiqamətlərinin, təserrüfat subyektlərinin, hətta müdafiə təyinatlı istehsalat sahələrinin mövcud olduğunu deyən akademik Azərbaycan elminin Qanunu da elmi-tədqiqat və ali təhsil müəssisələrindən təserrüfat-sənaye subyektlərinin tərəfdarlılığına hüquqi cəhdətən tənzimlənməsinə geniş yol açır.

Tedbirde çıxış edən Moldova Elmlər Akademiyasının prezidenti, akademik Georgi Duca rəhbərlik etdiyi qurumun esas fealiyyət istiqamətləri

haqqında danışır. O, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında dövlət siyasetini rəhbər tutan MEA-da istedadlı yaşalar üçün liseyin yaradılmasına, təhsil prosesləri və yüksək texnologiyaların tətbiqi istiqamətdə işlərin aparıldığı bildirib. Diqqətə çatdırılıb ki, gəncərlər elma cəlb etmək, onların fealiyyətini stimulasişdirmək üçün rəyin layihələrinə həyata keçirilməsi zəruri.

Sonra Tokio Elmlər Universitetinin professoru Mitsuo Gen, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Gennadi Falin, Kanadanın Brook Universitetinin professoru Syed Ejaz Ghad, Honkonq Şəhər Universitetinin professoru N.Singpurwalla, ABS-in Drexel Universitetinin professoru Benjamin Lev, Xəzər Universitetinin rektoru Hamlet Isaxanlı, AMEA-nın Elm və Təhsil İdarətesinin rəisi, professor Əminə Sadiqov və digərləri məmənli ilə bağlı çıxış ediblər.

Qeyd edak ki, "İdareetmə elmi və mühəndislik idareetməsi" mövqesində beynəlxalq konfrans 2007-ci ildən etibarən hər il dönyanın müxtəlif ölkələrində keçirilir. Bu il hamrin konfransı MDB məkanında ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edib.